

**«Qeydiyyatata alınmışdır»**

**Azərbaycan Respublikasının  
Qiymətli Kağızlar üzrə  
Dövlət Komitəsi**

.....  
(Səhm buraxılışının dövlət qeydiyyat nömrəsi)

.....  
(Səhm buraxılışının qeydiyyat tarixi)

.....  
(QKDK-nın məsul şəxsinin QKDK-nın möhürü  
ilə təsdiq edilmiş imzası)

**SƏHMLƏRİN EMİSSİYA PROSPEKTİ**

273.20 (iki yüz yetmiş üç manat iyirmi qəpik) manat, 52,343 (əlli iki min üç yüz qırx üç) ədəd

.....  
(Səhmlərin nominal dəyəri və miqdarı)  
Adi adlı sənədsiz səhmlər

.....  
(Səhmlərin növü və forması)

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu emissiya prospektində olan məlumatların mötəbərliyinə görə məsuliyyət daşımır və onu qeydiyyatata almaqla yerləşdirilən səhmlərə öz münasibətini ifadə etmir.

Bu emissiya prospektində olan məlumatlar qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq açıqlanmalıdır.

AZ1130, Bakı şəhəri, Ə.Naxçivani 21

.....  
(emitentin olduğu yer, poçt indeksi göstərilməklə)  
Tel: (012) 561-22-88; Faks: (012)561-26-88

.....  
(Emitentin əlaqə telefonlarının nömrələri, şəhərlərarası telefon kodu göstərilməklə)

**İdarə Heyətinin sədri**

**Emin Məmmədov**

.....  
(Emitentin kollegial icra orqanı rəhbərinin və ya təkbaşçı icra orqanının vəzifəsi, həmin vəzifəni icra edən şəxsin adı, soyadı və emitentin möhürü ilə təsdiq edilmiş imzası)

09 yanvar 2013-cü il

.....  
(Səhmlərin emissiya prospektinin tərtib olunduğu tarix)

**1. Emitentin adı, təşkilatı hüquqi forması**

"Expressbank" Açıq Səhmdar Cəmiyyəti.

**2. Emitentin əvvəlki adı, təşkilatı - hüquqi forması, qeydiyyatata alan orqanın adı və tarixi**

<b>Adı, təşkilatı-hüquqi forması</b>	<b>Dövlət qeydiyyatına alan orqanın adı</b>	<b>Qeydiyyat tarixi</b>
"Azərənəqliyyatbank" Kommersiya Bankı	Azərbaycan Respublikası Milli Bankı	30.12.1992-ci il, lisenziya № 119
"Azərənəqliyyatbank" Açıq Səhmdar Cəmiyyəti	Azərbaycan Respublikası Ədliyyə Nazirliyi	11.03.2005-ci il, lisenziya № 119
"Expressbank" Açıq Səhmdar Cəmiyyəti	Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamenti Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi	04.03.2010-cu il, lisenziya № 119

**3. Hüquqi şəxslərin dövlət reyestrində emitent barədə olan məlumatlar, emitentin dövlət qeydiyyatının şəhadətnaməsinin nömrəsi və tarixi**

Azərbaycan Respublikası Mərkəzi Bankı 17.03.2010-cu il tarixli, 119 №-li Lisenziyası, dövlət qeydiyyatı haqqında Şəhadətnamə, qeydiyyat nömrə (VÖEN) 1500031691, verilmə tarixi 04.03.2010-cu il

**4. Emitentin olduğu yer, poçt ünvanı və əlaqə telefonları**

Bakı şəhəri, Ə.Naxçıvani 21, AZ1130, tel.: (012) 561-22-88;faks: (012) 561-26-88

**5. Emitentin bank rekvizitləri**

Müxbir hesab: AZ11NABZ01350100000000036944  
KOD: 505099  
VÖEN: 1500031691  
S.W.I.F.T. AZENAZ22

**6. Emitentin maliyyə ili**

Hər təqvim ili yanvar ayının 1-dən dekabr ayının 31-dək.

**7. Emitentin səhmdarları barədə məlumat**

Səhmdarların sayı - 4 hüquqi şəxs

**8. Emitentin nizamnamə kapitalının on faizdən az olmayan miqdarda səs hüququnu verən səhmlərinə (paylara) malik olan şəxslər barədə məlumat**

8.1. Üç hüquqi şəxslərin nizamnamə kapitalındakı payı – cəmi 99,638 %, ondan bir hüquqi şəxsin payı 42,0002%, ikincisi - 40,0004%, üçüncü isə 17,6374% təşkil edir.

**9. Nizamnamə kapitalında emitentin payı on faizdən az olmayan hüquqi şəxslərin tam adı, olduğu yer və poçt ünvanı**

Yoxdur

**10. Emitentin törəmə cəmiyyətinin adı, təşkilatı - hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı və nizamnamə kapitalında payı (faizlə)**

"Expressbank" ASC-nin törəmə cəmiyyəti yoxdur

**11. Emitentin idarəetmə orqanı, icra və nəzarət orqanları haqqında məlumat**

<b>Üzvlərin soyadı, adı, atasının adı</b>	<b>Vəzifəsi, o cümlədən kənarında tutduğu vəzifəsi</b>	<b>Nizamnamə kapitalında payı, (faizlə)</b>	<b>Doğulduğu il</b>
<b><i>Müşahidə Şurası</i></b>			
Bağirov Fəxrəddin Qara oğlu	Müşahidə Şurasının sədri, kənarında tutduğu vəzifəsi yoxdur	yoxdur	1956
Nəsimov Natiq Astan oğlu	Üzv – "Enerqoservis" MMC-nin direktoru	yoxdur	1962
Məmmədəliyev Ələsgər Balakışi oğlu	Üzv- "Azenco Group" MMC baş mühasib	yoxdur	1958
<b><i>İdarə Heyəti</i></b>			
Məmmədov Emin Yaşar oğlu	İdarə Heyətinin sədri	yoxdur	
İmanov Əli Balazaman oğlu	Üzv-İdarə Heyətinin sədr müavini	yoxdur	
Həbibullayev İlham Səbahəddin oğlu	Üzv-İdarə Heyətinin sədr müavini	yoxdur	
<b><i>Audit Komitəsi</i></b>			
Yusubov Ağəli Kərim oğlu	Sədr - Azintrans ATSC baş mühasib	yoxdur	
Məmmədova Sədaqət İsrail qızı	Üzv- kənarında tutduğu vəzifəsi yoxdur	yoxdur	
Ağakışiyev Rizvan Məhəmməd oğlu	Üzv-fərdi işlə məşğul olur	yoxdur	

**12. Emitentin filial və nümayəndəlikləri barədə məlumat**

<b>S/S</b>	<b>Filial və nümayəndəliklərin adı</b>	<b>Yaradılma tarixi</b>	<b>Ünvanı</b>	<b>Rəhbərin soyadı, adı, atasının adı</b>	<b>Emitentin verdiyi etibarnamənin qüvvədə olma müddəti</b>
1	Azadlıq filialı	Mərkəzi Bankın 29.09.2011-ci il, 119/2 sayılı icazəsi	Bakı şəhəri, Nəsimi r/nu, 959-cu məhəllə, Azadlıq prospekti, 108	Mirzəyev Cəmil Abdulla oğlu	31.12.2013
2	Qaradağ filialı	Mərkəzi Bankın 20.06.2011-ci il, 119/4 sayılı icazəsi	Bakı şəhəri, Qaradağ r/nu, Lökbatan qəs., Binə Ticarət Mərkəzinin ərazisi	Əliyev Fuad Taryel oğlu	31.12.2013
3	Sumqayıt filialı	Mərkəzi Bankın 19.10.2009-cu il, 119/5 sayılı icazəsi	Sumqayıt şəhəri, 30-cu məh., Sülh küçəsi ilə Nəimanov küç.,6/10 və 7/27 bina	Ağamaliyev Ramiz Məmmədşah oğlu	31.12.2013
4	Mərkəz filialı	Mərkəzi Bankın 21.12.2011-ci il, 119/7 sayılı icazəsi	Bakı şəhəri, A.Əlizadə küç., 10	Abbasov Rəşad Cəfər oğlu	31.12.2013
5	Gəncə filialı	Mərkəzi Bankın 27.05.2009-cu il, 119/8 sayılı icazəsi	Gəncə şəhəri, Atatürk prospekti, 240	Qurbanzadə Şəlalə Paşa qızı	31.12.2013
6	Mingəcevir filialı	Mərkəzi Bankın 12.06.2009-cu il, 119/9 sayılı icazəsi	Mingəcevir şəhəri, H.Əliyev prospekti, 36	Kərim Xəlid Hüseynağa oğlu	31.12.2013
7	Şirvan filialı	Mərkəzi Bankın	Şirvan şəhəri,	Allahverdiyev Rəşad Camal	31.12.2013

		12.06.2009-cu il, 119/10 sayılı icazəsi	H.Əliyev prospekti	oğlu	
8	Xaçmaz filialı	Mərkəzi Bankın 24.06.2009-cu il, 119/11 sayılı icazəsi	Xaçmaz şəhəri, H.Əliyev küçəsi	Aydəmirov Cümşüd Aydəmir oğlu	31.12.2013
9	Qusar filialı	Mərkəzi Bankın 26.04.2010-cu il, 119/12 sayılı icazəsi	Qusar şəhəri, Xamətov küçəsi	Məmmədov Orxan Bəybala oğlu	31.12.2013
10	Yasamal filialı	Mərkəzi Bankın 13.05.2010-cu il, 119/13 sayılı icazəsi	Bakı şəhəri, Yasamal r/nu, Zərdabi küç., 94	Qədirov Şamil Habil oğlu	31.12.2013
11	Nərimanov filialı	Mərkəzi Bankın 01.05.2012-ci il, 119/14 sayılı icazəsi	Bakı şəhəri, Nərimanov r/nu, Əhməd Rəcəbli küç., 33C	Ocaqquliyeva Mehriban Arif qızı	31.12.2013
12	Nəsimi filialı	Mərkəzi Bankın 10.05.2012-ci il, 119/15 sayılı icazəsi	Bakı şəhəri, Nəsimi r/nu, Vidadi küç., ev 189, mən., 27 (Bülbül küç., 29)	Xəlilov Pərviz Fazil oğlu	31.12.2013
13	Neftçilər filialı	Mərkəzi Bankın 21.07.2012-ci il, 119/16 sayılı icazəsi	Bakı şəhəri, Nizami r/nu, R.Rüstəmov küç., 34B	Daşdəmirov Cəlil Muxtar oğlu	31.12.2013
14	3 sayılı Sumqayıt şöbəsi	Mərkəzi Bankın 07.04.2010-cu il, 119/Ş-3 sayılı icazəsi	Sumqayıt şəhəri, 9-cu mkr., Şərq bazarının yanı	Seyidov Mehman Abduləziz oğlu	31.12.2013
15	4 sayılı Sumqayıt şöbəsi	Mərkəzi Bankın 07.04.2010-cu il, 119/Ş-4 sayılı icazəsi	Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi	Abdullayev Natiq Naib oğlu	31.12.2013

### **13. Emitentin təsis edildiyi tarixdən və ya son beş maliyyə ili ərzində səhmlər (paylar) üzrə ödənilmiş dividendlər haqqında məlumat**

Səhmlər üzrə 2002-ci ildə 17,818 manat, 2003-cü ildə 11,040 manat, 2004-cü ildə 16,600 manat, 2005-ci ildə 31,538 manat dividend hesablanmış və ödənilmişdir. 2006-2007-ci illər üçün dividend hesablanmamışdır, 2008-2009-cu illərdə 1,000,008 manat, 2010-cu ildə 5,671,337.22 manat, 2011-ci ildə 12,135,512.20 mənfəət kapitalın artırılmasına yönəldilmişdir.

### **14. Nizamnamə kapitalı haqqında məlumat**

Nizamnamə kapitalın məbləği - 87,407,334.80 (səksən yeddi milyon dörd yüz yeddi min üç yüz otuz dörd manat səksən qəpik) manat

### **15. Emitentin tədavüldə olan investisiya qiymətli kağızları haqqında məlumat**

İnvestisiya qiymətli kağızların növü və forması - adi adlı sənədsiz səhmlər

Qiymətli kağızların nominal dəyəri - 273.20 (iki yüz yetmiş üç manat iyirmi qəpik) manat

Qiymətli kağızların sayı - 319,939 (üç yüz on doqquz min doqquz yüz otuz doqquz ) ədəd

Qeydiyyat nömrəsi və tarixi- AZ1004005406, 10 avqust 2012-ci il

Son emissiyanın yekunları haqqında hesabatın qeydiyyat tarixi – 03 oktyabr 2012-ci il

### **16. Qiymətli kağızla təsbit olunan hüquqlar**

- Cəmiyyətin idarə edilməsində qüvvədə olan qanunvericiliklə və cəmiyyətin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
- Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;
- Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
- Cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüquqi ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
- Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlamasını tələb etmək;
- Cəmiyyətin xalis mənfəətindən dividend almaq;
- Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğv etmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
- Mülki Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

## 17. Səhm buraxılışı haqqında ümumi məlumat

**Forması** - adlı sənədsiz

**Növü** – adi

**Sayı** - 52,343 (əlli iki min üç yüz qırx üç) ədəd

**Nominal dəyəri**- 273.20 (iki yüz yetmiş üç manat iyirmi qəpik) manat

**Məcmu nominal dəyəri** - 14,300,107.60 (on dörd milyon üç yüz min yüz yeddi manat altmış qəpik) manat

**Qiymətli kağızla təsbit olunan hüquqlar:**

- Cəmiyyətin idarə edilməsində qüvvədə olan qanunvericiliklə və cəmiyyətin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;
- Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;
- Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;
- Cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüquqi ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
- Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlamasını tələb etmək;
- Cəmiyyətin xalis mənfəətindən dividend almaq;
- Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;
- Mülki Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

## 18. Səhmlərin emissiyası haqqında qərarın tarixi, nömrəsi, qəbul etmiş orqanın adı

Səhmdarların Ümumi Yığıncağının 06/12 sayılı 28 dekabr 2012-ci il tarixli protokolu

## 19. Səhmlərin yerləşdirilməsi qaydası (səhmlərin yerləşdirilməsi üsulu, yerləşdirilmənin başlanma və başa çatma tarixləri, səhmlərin dəyərinin ödənilməsi şərtləri və qaydası)

- Səhmlərin yerləşdirilməsinin başlanma tarixi səhmlərin buraxılışı dövlət qeydiyyatına alındıqdan 5 (beş) gün sonra Bakı Fond Birjasının internet sahifəsində ([www.bse.az](http://www.bse.az)) elan olunacaq.
- Səhmlərin yerləşdirilməsinin başa çatma tarixi – 25 dekabr 2013-cü il
- Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında (Bakı şəhəri, Bül-Bül prospekti 19 ünvanda yerləşən və birja fəaliyyətini həyata keçirməyə icazə verən 21 iyul 2000-ci

il tarixli, 5 №-li müddətsiz lisenziya) kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Səhmlərin dəyəri yalnız pulla ödənilə bilər.

- İnvestorlar səhmləri əldə etmək niyyətində olduqda, Bakı Fond Birjasının istənilən üzvünə müraciət edə bilərlər.

-

## **20. Emitentin kreditor borcları**

"Expressbank" ASC-nin 31 dekabr 2012-ci il tarixə 148,898,888.31 (bir yüz qırx səkkiz milyon səkkiz yüz doxsan səkkiz min səkkiz yüz səksən səkkiz manat otuz bir qəpik) təşkil edir.

## **21. Səhmlərin yerləşdirilməsində iştirak edəcək anderrayterin adı, ünvanı, lisenziyanın qeydiyyat nömrəsi, verilmə tarixi, qüvvədə olduğu müddət**

Anderrayterin adı – "Unicapital" Açıq Səhmdar Cəmiyyəti

Hüquqi ünvanı – Əlövsət Quliyev ev 140, m., 13

**Broker fəaliyyətini həyata keçirmək üçün lisenziyanın №-si və tarixi**

Lisenziyanın qeydiyyat nömrəsi - 87 №-li lisenziya, qüvvədə olma müddəti 5 il

Verilmə tarixi - 23 yanvar 2008-ci il

**Diler fəaliyyətini həyata keçirmək üçün lisenziyanın nömrəsi və tarixi**

Lisenziyanın qeydiyyat nömrəsi - 88 №-li lisenziya, qüvvədə olma müddəti 5 il

Verilmə tarixi - 23 yanvar 2008-ci il

## **22. Səhm sahiblərinin reyestrini aparan peşəkar iştirakçının firma adı, ünvanı, lisenziyanın qeydiyyat nömrəsi, verilmə tarixi, qüvvədə olduğu müddət**

Səhm sahiblərinin reyestri Bakı şəhəri, Bül-Bül prospekti 19 ünvanda yerləşən "Milli Depozit Mərkəzi" QSC tərəfindən aparılır, 12 fevral 2010-ci il tarixli 044824№-li lisenziya, qüvvədə olma müddəti 5 il

## **23. Depozitarın firma adı, olduğu yer, lisenziyanın qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət**

Səhmlərin saxlanması və onlara hüquqların uçuğu Bül-Bül prospekti 19 ünvanda yerləşən "Milli Depozit Mərkəzi" QSC tərəfindən həyata keçiriləcək, 15 fevral 2000-ci il tarixli, 1 №-li müddətsiz lisenziya

24. Səhmlərin yerləşdirilməsi zamanı üstünlük hüquqi tətbiq olunmur.

25. Səhmlərin tədavülünə heç bir məhdudiyyətlər qoyulmur.